

Ədalət Bədirxanlı

**AZADLIĞA**  
**GEDƏN**  
**YOL**  
*(poema)*



BAKI – 2020

Layihə rəhbəri : Baş redaktor Zaur Ustac

“Azadlığa gedən yol” (Poema)

Müəllif: Ədalət Bədirxanlı (Bədirxanov)

Bakı, “USTAC.AZ” nəşrləri, 2020, 66 səh.

Kod: 014-04-MZM-14-20-20

İşçi qrup : Redaksiya heyəti - tərtibatçılar:

Gülü – Gülüzə Mustafayeva.

Tuncay - Tuncay Mustafayev.

. *"Azadlığa gedən yol"* poeması 13.01.2015 -  
13.01.2016-cı il müddətində [DUNYAXEBER.COM](http://DUNYAXEBER.COM)  
saytında yerləşdirilən bu əsər 365-gün ərzində 30 min  
500-dən artıq baxış sayını keçmişdir. Ədalət  
Bədirxanlı bu əsərə görə 07.01.2016- cı il tarixində  
**AzKİVİHİ**-nin qərarı ilə **"QIZIL QƏLƏM"** media  
mükafatı ilə təltif edilmişdir.

“Yazarlar” jurnalının xüsusi buraxılışı. (QN : 2319)

Yeddinci buraxılış – Yazarlar N: 07 (007) 29.01.2020.

©Yazarlar.az, 2020.

©Ustac.az, 2020.

©Ədalət Bədirxanlı, 2020.

"Azad olmaq üçün göy üzünü almağa gerek yoxdur.  
Ruhunuzu satmayın yetər." **Nelson Rolihlahla Mandela**

“Ən mükəmməl əsəri  
Zaman özü yazacaq”.  
**Ədalət Bədirxanlı**

**AZADLIĞA**

**GEDƏN**

**YOL**

(poema)

**Proloq**

Mən bir yol axtarıram -  
Azadlığa gedən yol!  
Bu yol haqqın yoludur; -  
Ya öl, ya da azad ol!  
Mən bu yolla gedirəm,  
Haray çəkib deyirəm:  
-Dünyada insanlara  
Azadlıq istəyirəm!  
Aləmdə cəmiyyətə,  
Hər yerdə həqiqətə,  
Cahanda hürriyyətə  
Azadlıq istəyirəm!  
Bəşəri düşünürəm,  
Dünyaya səslənirəm,  
Bir vətəndaş olaraq  
Danışmaq istəyirəm:

**-Azadlıq istəyirəm!  
Azadlıq istəyirəm!..**

## I hissə

### AZADLIQ HARAYI

İlk dünyaya gələndə  
Azadlıq istəmişəm.  
Ağlayıb səslənəndə  
Anamı istəmişəm.  
Uşaqılıq həyatımı  
Uşaqlarla oynamaq,  
Doğru nədir anlamaq,  
Öyrənmək istəmişəm.  
Orta məktəbə getmək,  
Yaxşı tərbiyə görmək,  
Şagird kimi sevilmək,  
Seçilmək istəmişəm.  
Tam bilik mənimsəmək,  
Ali məktəbə girmək,  
Gənc tələbə adını  
Qazanmaq istəmişəm.  
Günü-gündən isməti,  
Ləyaqəti, hörməti,  
Dostluqda sədaqəti,  
Yaşatmaq istəmişəm.  
Anladıqca həyatı,  
Alanda təyinatı,  
Öz peşəmdə işləmək,  
Çalışmaq istəmişəm.

Görəndə haqsızlığı,  
Bütöv narazılığı,  
Hər an qohumbazlığı  
Pisləmək istəmişəm.

\*\*\*

*Bir sözlə, istəyimin  
Saf niyyət olub dadı.  
Sözdə, əməldə azad  
Olsun insan övladı.  
Hər bir doğulan insan  
Azad yaşamalıdır!  
Bu onun Allah verən  
Toxunulmaz haqqıdır!*

\*\*\*

Min ildir ki, dünyaya  
**Nizamini** bəxş edən,  
Mütəfəkkir yurdunun  
Torpağıdır bu **Vətən.**

\*\*\*

Böyüdükcə anladım,  
Gördüm ki, həqiqətən  
Əsarət altındadır,  
Müstəmləkədir **Vətən.**  
Ədalət carçısının  
Öyrəndim yollarını.  
Məlum oldu, kəsiblər  
Zəncirli qollarını.

\*\*\*

Demokratik bilgiyə  
Haqqı olan dövlətin,  
Tapdalayıb əzərək  
Qul ediblər millətin.

\*\*\*

Niyə haqqı pozulmur  
Ən balaca yarpağın?  
Payı olan hər zaman  
Təbiətin, torpağın?  
İnan, haqqı qorunur  
Ən balaca yarpağın.  
Çünki qanunları var  
Qadir Ana torpağın.

\*\*\*

Uzun zamandı susur  
Azərbaycan milləti.  
Hər nəyi var talanır,  
Tam sorulur sərvəti.  
Dünya xəritəsini  
Zalımlar bölən zaman  
Tək olub ümid yeri  
Bircə Allaha güman.  
Cahanda qalsın deyə  
Neçə canlı can verib.  
Torpaqları düşməne  
Sıxıblar ki, pay verib.

Bu dövlətin bəxtinə  
Qara yaxanlar olub,  
Azad olmaq cəhdinə  
Quyu qazanlar olub.  
Sözdə hamı tərəfdar,  
Çuval dolu yalanlar.  
Olanlar da tamahkar,  
Belə olub qaydalar.  
Nə yaxşı ki, bu qədər  
Yenə torpaq qalıbdı.  
Gəlin yaxşı düşünək!  
Sərvət hara axıbdı?  
Kim ki, qırdı milləti  
Onlar çaldı dövləti?..  
Sonra da "arı" kimi,  
Somurdular sərvəti.

\*\*\*

Dolaşdıqca dünyanı,  
Dərək etdikcə cahanı  
Gördüm zəmi biçilmir  
Yetişmişə zamanı.

\*\*\*

Bizləri yetişdirən  
Var ortağ bir anamız.  
Bu torpaq- **Ana Vətən!**  
Bəs övladlıq haqqımız?!

\*\*\*

*Xalq seçki istəyirsə,  
Səs verməyə gedirsə,  
Nəticə dəyişirsə,  
Hanı azadlığımız?!*

\*\*\*

**Mən belə düşünürəm:  
-Xalqıma səslənirəm,  
Hay qoparıb deyirəm:  
-Azadlıq istəyirəm!**

\*\*\*

*Yer üstə millətimiz,  
Yer altda sərvətimiz;  
Doqquz iqlim qurşağı,  
Cənnətdir Vətənimiz!*

## II hissə

### ANA FƏRYADI

**Külək əsirdi bərkdən,  
Ağaclarda sırsıra...  
Az qalırdı bu çovğun  
Daşları da dondura.  
Qışın belə çağında  
Odsuz-ocaqsız evdə  
Yaşayırdı bir qadın  
Ərinin həsrətində.  
Ərindən ayrılandan  
O, hərdən ağlayırdı.  
Cavan ikən ayrılıq  
Onu əldən salırdı.**



Hər şəkilə baxanda  
Qəlbinə nur axardı.  
Həsərət onu yaxanda  
Körpəsinə baxardı.

\*\*\*

Beşikdəki bu körpə  
Ağlayırdı dünəndən.  
Yazıq ana nə bilsin,  
O, xəstədir ürəkdən.  
Birdən uşaq başladı  
Yenə də ağlamağa.  
Ana özün çatdırdı  
Ona layla çalmağa.  
O, tez qoydu əlini  
Körpəsinin alınına.  
Arından ağlamadı  
Uşağın bu halına.  
Tez-tələsik körpəni  
Şəlləyib kürəyinə,  
İstəyirdi tez çatsın  
Həkimin köməyinə.  
Ana evdən çıxanda  
Onu fikir basmışdı...  
Körpə sağalmağına  
Ümidi qalmamışdı.

\*\*\*

Geniş addımlarla o  
Hey irəli gedirdi;  
Hərdən özü-özünə  
Belə də söyləyirdi:  
"Ay başı daşlı ana,  
Axı, niyə ölmürsən,  
Bu nə bəladır ki sən,  
Belə dərdlər çəkirsən!?"  
Təzə yağan quşbaşı  
Düşürdü əllərinə.  
Qar dolurdu ananın  
Yaş axan gözlərinə.  
Hərdən o dayanaraq,  
Körpəsinə baxırdı.  
Gözü sızqa bulaqtək  
Damla-damla axırdı.  
Yol qarlı olduğundan  
O, çətinlik çəkirdi.  
Hərdən düşür çökəyə,  
Ayağı büdrəyirdi.  
Tənhalığın qəhrindən  
Onun üzündə qarı  
Əridir gözlərindən  
Süzülən damcıları.  
\*\*\*

Ana yaxınlaşırdı  
Həkim yaşayan kəndə.  
Taqəti qalmamışdı  
Artıq biləklərində.  
Özündən ixtiyarsız  
Birdən ana sürüşdü.  
Belindəki körpəsi  
Sürüşüb yerə düşdü.  
Sanki ildırım vurdu  
Yazıq ananı, birdən  
"Oğul" deyib sıçradı,  
Onu götürdü yerdən.  
Ağlamaqdan uşağın  
Kəsilməmişdi həniri.  
Əsirdi dodaqları  
Tam qaçırdı siniri.  
Tez çatdırdı körpəni  
Həkimin otağına.  
Bu kəlmələri dedi,  
O, udquna-udquna:  
-Həkim, qurbanın olum!  
Balam ağır xəstədir.  
Nə incidir bilmirəm  
Amma deyən, ürəkdir.

Amalına qurbanam,  
Əməlin xoş əməldir.  
İmkansız bir anayam,  
Ana nə etməlidir?!

\*\*\*

Təzəcə həyat qurdum,  
Bəxtim də gətirmədi.  
Yenicə ana oldum,  
Bir kimsə sevinmədi.  
Soldu gülüm-çiçəyim,  
Tufan oldu, neyləyim?  
Viran qoydu hər yanı,  
Dərdi kimə söyləyim?  
Bu dünyanın açarı  
Bilmirəm ki, kimdədir?  
Ya işıq, ya qaranlıq,  
Gözlərim də qəmdədir.  
Mən əsgər yola saldım,  
Düşdü özgə oduna.  
Soruşmaq istəyirəm,  
Getdi kimin badına?!  
Kim göndərdi ərimi  
Xarici ölkələrə?  
Əlinə silah verib,  
Saldı onu çöllərə?

Apardılar cəbhəyə,  
*Əfqanlara* köməyə.  
Mən xəcalət çəkirəm  
Bu sözləri deməyə.  
Deyin, qara siyasət  
Lazımdırmı bizlərə?!  
Nə qədər fəryad olar,  
Qan sızılır gözlərə?!  
Bir ildir gözləyirəm,  
Bircə kağız da gəlmir.  
Bəlkə, ağır xəstədir,  
Xəbər vermək istəmir?  
Yanından gələn də yox,  
Bircə sorum halını!  
Ya ölüdür, ya sağdır,  
Kaş biləm əhvalını!  
İnanmıram mən belə  
Yalançı siyasətə!  
And olsun qəlbimdəki  
Alovlu məhəbbətə!

\*\*\*

Qanunlar imzalanmış,  
Kimlər üçün, bilmirəm?!  
Haqq, ədalət hardadır,  
Dərdə dözə bilmirəm!

Allah dərdi verməyir  
Zülm eyləyən tülküyə.  
Çünki onun övladı  
Getmir uzaq ölkəyə.  
Dilim-ağzım qurusun,  
Yox-yox, Allah, amandır!  
Asi düşə bilmərəm,  
Dediklərim yalandır!..

\*\*\*

Əsgərliyə gedəndə  
Ana baxdı doyunca,  
Xeyir-dua verərək  
Su da atdı dalınca.  
Dedi: "Oğul, yaxşı yol,  
Allahın amanında.  
Bizdən nigaran olma,  
Olmasaq da yanında."  
Ana əl qaldıraraq,  
Üz çevirdi *Qibləyə*.  
Dedi: "Allah, sən özün  
Su çilə bu diləyə!  
Ürəyimə damıb ki,  
Oğlum qayıtmayacaq.  
Öz arzum, öz diləyim  
Ürəyimdə qalacaq.

\*\*\*

*Mən anayam, analar  
Mən görəni görməsin!  
Allah belə dərdləri  
Düşməyə də verməsin!"...*

\*\*\*

Nə əzabla oğlunu  
Böyütmüşdü bilirsiniz?  
Hamı ona deyirdi:  
-Bəhrəsini görəsiz!  
Xülasə, bir mən qaldım,  
Bir də yazıq qaynanam.  
Hərdən elə sanırdım  
Elə o imiş anam.

\*\*\*

Xəstələnib yatırdı  
Oğlunun otağında.  
Şəklin asdırdı mənə  
Gözünün qabağında.  
Hər gün öpüb şəkildən  
Təsəlli axtarırdı.  
Gecələri gəzişir,  
Çoxdandı yatmayırdı.  
Oğul əsgər gedəndən  
Ana düşdü zülmətə.  
Dözməyib ayrılığa,  
Axır getdi rəhmətə.

\*\*\*

Yazıq ana-qaynanam  
Nəvəsini görmədi.  
Fələk insafsız oldu,  
Bir ay möhlət vermədi.  
Bir simsarım qalmamış  
Bu uşaqdan savayı.  
Bu da hədəd gedərsə,  
Zəhmət olar havayı.  
Bir övladdır tək payım,  
Bir də Vətən-torpağım!  
Yanan atəşdir canım,  
Mən necə danışmayım?

\*\*\*

*Müxalifəm dünyada  
Silahların səsinə!  
Sığınmaq istəmirəm  
Kiminsə kölgəsinə!  
Həkim, bağışla məni,  
Tamam alovlanmışam!  
Bir anatək indi mən  
Sizi də çaşdırmışam!..*

\*\*\*

*Hər zaman bu atəşi  
İsti günəş sanmışam!  
Hamıya bu günəşdən  
Bir pay arzulamışam!..*



**III hissə**  
**AZADLIĞIN CARÇISI**

Mən dərdimi danışdım,  
Hay salın, ay həkimlər!  
Əl-ayağı şikəstlər  
Əsgərə getməsinlər!  
Mən dərdimi danışdım,  
Qardaşlar, ay bacılar!  
Təbiət zəhərlənir,  
İnsanlardır günahkar!  
Mən dərdimi danışdım,  
Söyləyin, ey insanlar,  
Azadlığı beşikdə  
Nəyə görə boğurlar?!  
Mən dərdimi danışdım,  
Eşitsin bəşəriyyət:  
Əldən gedir ədalət,  
Hanı hüquqi dövlət?!  
Mən dərdimi danışdım,  
Ayağa qalx, ey millət!  
Artıq qeyrət vaxtıdır,  
Haqq işidir hürriyyət!  
Mənim bu harayımı  
Eşitsin bütün hamı!  
Müstəmləkə qalaqmı,  
Yoxsa, azad olaqmı?!

\*\*\*

**İndi Məhəmməd Əmin**  
**Rəsulzadə** kimilər  
Lazımdır ki, bu xalqın  
Haqqın tələb edələr...

\*\*\*

Qarışıq bir zamanda  
Yeni dövlət qurdular.  
İki il ötüşməmiş,  
Tərki-Vətən oldular.  
İşğal olan dövlətin  
Millətini bir daha  
Zamana bağışlayıb  
Tapşırdılar Allaha.

***Qırmadan ümidlərin:***  
***"Gün gələcək"-dedilər:***  
***"Saxlayın bu bayrağı!"***  
***Xalqa təhvil verdilər.***  
Çox götür-qoy etdilər,  
Bəlli yolu seçdilər.  
Səfər vaxtı millətə  
Yön çevirib dedilər:  
**"İnanın ki, bu bayraq**  
**Öz yerinə qalxacaq.**  
**Parlament binasına**  
**Əbədi sancılacaq!**

**Üçrəngli bayrağımız  
Yenə dalğalanacaq!  
Yenə bayraq bu xalqın  
Başı üstə qalxacaq!"**

\*\*\*

Sözlərini deyənlər  
Vətəni tərk etdilər.  
Canlarını götürüb  
Son ümidlə getdilər.  
Nə qədər ziyalımız  
Üzüldü birdən-birə,  
Neçə canlar sıxıldı,  
Göndərildi *Sibirə*.  
**Hüseyn Cavid** kimi  
"İblis"i anladanlar  
Sizcə "vətən xaini"  
Necə düşmən sayılar?

\*\*\*

*Mən dərdimi danışdım,  
Razıyam söyün məni.  
Ancaq yox olsun gərək  
Cəmiyyətin düşməni!..*

\*\*\*

Danışdıqca ananın  
Səsi göyə yüksəldi.  
Bu ah-aman içində  
Fəryadı dilə gəldi.

Xəyal köhlən at kimi  
Çapdı onun könlünü.  
Bircə an itirmədi  
Həkim heç də özünü.  
Çəkib xəyallarının  
Üzərinə tam qara.  
Eylədi ana üçün  
Övladına bir çara.  
İlk köməklik eylədi,  
Vəziyyəti düzəldi.  
Hərərət düşən kimi  
Uşaq özünə gəldi.

\*\*\*

*Artıq ötmüşdü illər,  
Neçə aylar, fəsillər...  
Ananın də içində  
Yaşayırdı o günlər...*

#### **IV hissə PARÇALANMIŞ VƏTƏN**

Mən olanı danışdım,  
Dinləyin, ey qardaşlar!  
Birlikdədir gücümüz,  
Birləşin, ey soydaşlar!  
Xalqa layiq oğullar,  
Bizdə çox ziyalı var!  
Seçin xalqın içindən  
Həqiqi deputatlar.

*Haray salsın hər yana,  
Azəri türk xalqı var!  
Azərbaycan adında  
Suveren dövlət də var!*  
Çağırıram mən sizi,  
And verirəm, birləşin!  
**Dədə Qorqud** naminə,  
Yüz-yüz olun, minləşin!  
El dərdindən danışın,  
Dil dərdindən danışın!  
Məftilləri sındırın,  
Qardaşlara qarışın!  
Haray çəkin hər yana,  
**Bütün Azərbaycana!**  
Xalqın azadlıq səsi  
Yayılsın asimana!  
**Bakı, Təbriz, Ərdəbil**  
Hava yolu açılsın!  
**Xan Arazın** üstündən  
Min bir körpü salınsın!  
Bu meydan indi dolub,  
Hamı yenə mehriban,  
**Həmişə Təbriz olub**  
**Azadlığa can atan!**

\*\*\*

*Beş əsr bundan qabaq  
Şahdan bizə bu torpaq,  
Bir də ana dilimiz  
Qalır, miras olaraq!*

O zaman sərhədləri  
Bəyan idi cahana.  
**İsmayıl da Şah idi  
Bütöv Azərbaycana!**  
Haradan başlayırdı,  
Harada qurtarırdı,  
Azərbaycan xalqını  
Hamı da tanıyırdı!  
Başı bəlalar çəkib  
Bu müqəddəs torpağın.  
Yağılar silkələyib  
Tökdü bütün yarpağın.  
*Ruslar* şimal tərəfdən  
Qol-budağın qırdılar.  
*Farslar* cənub tərəfdən  
Ley kimi şığıdılar.  
Sinəmizə çökdülər,  
Şərik kimi böldülər.  
**"Gülüstan"** da sazişi  
Qanla möhürlədilər!

\*\*\*

Bunlar az imiş kimi  
Qane olmadı düşmən.  
On beş il keçmədi ki,  
Yenə bölündü Vətən!..  
Yeni hücum, gedişlər,  
Təzədən yeni şərtlər,  
Yenidən Araz çayın  
Qanlı sərhəd seçdilər.  
*"Türkmənçay"* da sazişi  
Yenidən bağladılar.  
Təslimçilik aktına  
Maddələr artırdılar.  
*Hətta İvan Paskeviç*  
*Qorxudaraq farsları*  
*Söz sahibi oldular*  
*Rusun generalları.*  
Dedilər ki, öyünün!  
Araz sayın aranı,  
Şərtimizlə söyünün,  
Qaşımayın yaranı!  
*Əgər razı olmasaz,*  
*Tərk etmərik buranı.*  
*Beş gün də bəsimizdir,*  
*Tutacağıq Tehranı.*  
\*\*\*

Beləcə imzalandı  
"Sülh" adlı müqavilə.  
Heç bir fərqi olmadı  
Təslimçi bir Akt ilə.  
Türkmənçayda sazişi  
Yenidən bağladılar.  
Təslimçilik aktına  
Maddələr artırdılar.

\*\*\*

*Bir kağızla aldılar  
Bu millətin canını.  
Araza axıtdılar  
Azərbaycan qanını!*  
İki yüz il ötüşüb  
İndi həmin o gündən.  
Ünvan həsrətə dönüb:  
*Bir millət, iki Vətən!*  
Başqadır indi dövrən,  
Qorxur çoxu qınaqdan.  
Bəlkə, kömək eylədi  
Bizə **Ulu Yaradan?..**  
Avropada ölkələr  
Bir araya gəldilər.  
*Varşavada* bağlanan  
Sazişə son verdilər.



Tam ayılıb millətlər,  
Dəyişib düşüncələr.  
Sərhədləri sökərək  
Almanlar birləşdilər.  
Siz də qalxın ayağa,  
Vətəni qorumağa!  
Ya qırılaq, ya da ki,  
Sahib çıxmaq torpağa!  
Bu torpaq babalardan  
Bizə qalan mirasdır!  
Qorunub yağılardan,  
Parçalanıb qalandır!

\*\*\*

İttifaq parçalanır,  
Zaman o zaman deyil!  
Qılınc həmin qılıncdır,  
Bilək o bilək deyil!  
Bu son sözlər özü də,  
**Xətainin sözüdür!**  
Qılınc kimi sözü də  
Döyüş üçün süngüdür!  
Bu torpağın altı da,  
Üstü də faydalıdır!  
Bu, indiki məqamda  
Qələbə olmalıdır!

Zaman bizi sınayır,  
İndi qeyrət vaxtıdır!  
Zəfər uzaqda deyil,  
Bizə çox yaxındadır.  
Rəbbim özü veribdir  
Hər nə desək bizlərə.  
Sahib çıxmaq gərəkdir  
Bu gözəl nemətlərə!  
Baxın, görün, yanacaq  
***Bütün Yer kürəsində***  
Möcüzələr yaradır  
Səhralar sinəsində!  
***O susuz səhralarda***  
***Ərəb əmirlikləri***  
***Təkcə neftin gücünə***  
***Yaratdılar nələri?!***

\*\*\*

Bağışlayarmı bizi,  
Üz tuturam sizlərə,  
Nəsə qoyub getməsək,  
Gələcək nəsillərə?!

\*\*\*

***Xalqa tarix gərəkdir,***  
***Öz xalqının tarixi!***  
***Xalqa yazan gərəkdir,***  
***Yazılmamış tarixi!***

**İlk əlifba** dəyişdi,  
Millətimiz *kor oldu*.  
**Son əlifba** dəyişdi,  
Tariximiz *yox oldu*.  
Ancaq yenə qalırdı  
**Qobustanda** qayalar.  
Düşmənin gücü çatsa,  
Onu aparardılar.

\*\*\*

**Bəsdir daha, yetmiş il**  
**Əl çalırıq kimlərə?!  
Xalqa rəhbər sayılan  
Baş kəsən katiblərə!**

\*\*\*

**Zəbt edildi, ayılın,  
"Xarı bülbül" oylağı!  
Azad edilsin gərək  
Qarabağın torpağı!**

\*\*\*

**Borçalını** bir zaman  
Aldılar əlimizdən.  
Neçə illər keçibdi  
Yanırıq içimizdən.  
Azərbaycan xalqını  
Sonra elə sıxdılar-  
**Dəmirqapı Dərbəndi**  
Əlimizdən aldılar.

**Davam edir kin yenə,  
Qərib Sədi simsarı.  
Əsir düşüb düşmənə  
Dədə Qorqud məzarı.**

\*\*\*

*"Qara göl"ü* satdılar  
Saxta qızıl pullara.  
Canavara döndülər,  
Cumdular insanlara.  
**Zəngəzurdan** bir əsər,  
Bir əlamət qalmadı!  
Çox torpaqlar satıldı,  
Heç kim yada salmadı!  
**Göyçə** kimi mahaldan,  
Doğulduğu torpaqdan  
Qovdular insanları,  
Bütün müsəlmanları!  
Tülkü kimi hiyləgər,  
Ağlayan *ermənilər*,  
**Parisdə** görüşdülər,  
Sonra da birləşdilər.  
*Mişa, şahnazarovlar,*  
*Erməni balayanlar*  
Bir yerə yığışdılar,  
Saziş də bağladılar.

Bir yalançı qondarma  
Komitə yaratdılar.  
Zindanda bir daşnağa  
Mandat da uzatdılar!  
Haray-həşir saldılar,  
Terrora başladılar.  
**Topxanadan** başlayıb,  
Hər yeri dağıtdılar!

\*\*\*

*"Qarabağ" üzük qaşı-  
Partladıldı hər daşı!  
Bizim Ali Sovet də  
Qoydu ora "külbaş"ı!  
Hərbiləşdi vəziyyət,  
Təhqir olundu millət!  
Bir soruşan olmadı  
Kim törətdi cinayət?!  
Qovuldu neçə yüz min  
İnsan öz torpağından!  
Düşmən bayram eylədi  
Qəhrəmanlıq adından!*

\*\*\*

*Muzeylər dağıdıldı,  
Məktəblər yandırıldı.  
Məscidlər, abidələr  
Görün kimlərə qaldı!*

\*\*\*

Bu gün, ya da sabahdan  
Zaman sözün deyəcək!  
Rusun ordusu burdan  
Birdəfəlik gedəcək!  
Bir daha belə fürsət  
Çox çətin yetişəcək!  
İndiki an hərəkət  
Bizə çox şey verəcək!  
Almaq olar tankları,  
Hətta generalları.  
Onların da içində  
Az deyil tamahkarı!  
Bir balaca "hörmət"ə  
İçir, düşür "cənnətə"!..  
Satırlar silahları  
Ən aşağı qiymətə.  
İndi özünüz deyın,  
Sizə nə deməliyəm?  
Ərənlərim sizsiniz,  
Yenə də söyləyirəm:  
Daşı-daşın üstünə,  
Necə qoya bilərəm?!  
Zəhmətimin bəhrəsi  
Əgər mənə çatmasa?

Öz Ana torpağında  
Necə yata bilərəm  
Bircə tikə torpağa  
İxtiyarım çatmasa?!  
Xəstələr çarpayıda  
Necə sağala bilər?!  
Tankların tırıltısı  
Küçələrdə susmasa!  
*Üçrəngli bayrağımı*  
*Necə tuta bilərəm?!*  
*Mənim öz ana dilim*  
*Milli dilim olmasa?!*

\*\*\*

Onsuz da, az qalıbdı  
Vaxtına İttifaqın!  
Bu rejim getməlidir,  
Arzusudur xalqların!  
**Bu kommunist rejimi**  
**Özünü doğrultmadı!**  
**Xalqların hüquqların**  
**Bərabər paylamadı!**  
Bu kabus yetmiş ildir  
Ayaqdadır, fırlanır!  
İndi sonu yetişib,  
Başı qalmaqaldadır!

İnşallah, dağılacaq  
Sovetlər İttifaqı!  
Ölkələr ayrılacaq,  
Yenidən qurulacaq!  
***Bilin, asan olmayan  
Bir çətin məsələ var:  
-Ayılar qan tökəcək,  
Bilin, hazırlaşırlar!***

\*\*\*

Çox çətinidir, çox da dar,  
Bir nicat yolumuz var.  
Birgə götür-qoy edin,  
Özünüz verin qərar.  
Siyasi qiymət verin,  
Xalqa atılan daşa  
Xalq özü qərar versin  
Bu gedişə birbaşa.  
Xalqa atılan bu daş  
Qarabağın daşındır.  
Daşı ruslar atırlar,  
Xaçpərəst savaşıdır.  
Bəlkə də əksinədir,  
Siyasi məsələdir?  
Erməninin adı var,  
Ruslar bu niyyətdədir?"

\*\*\*



Azadlığı yol seçən  
Adi zavod fəhləsi  
İstəmir olsun daha  
Müstəmləkə köləsi.  
**Bəli, Nemət Pənahlı**  
Görk edərək xalqına  
Dar ağacı kəndirin  
Özü saldı boynuna.  
Bu millətə üz tutub,  
Zamanıdır, qalx dedi-  
Fikrini anladaraq,  
Xalqa belə söylədi:  
"Həlqəvari bu kəndir  
Cavabdır qul oynuna.  
Artıq bu kəndir keçib  
Diktatorun boynuna".  
O, hamını səslədi,  
Azad söz məkanına.  
Adın dəyişdirədi  
**Azadlıq meydanına.**

\*\*\*

*Millət sözünü deyir,  
Səs yayılır hər yana.  
Tətilər davam edir,  
Hamı axır meydana.*

*Azadlıq meydanına  
Toplaşan insanların  
Qəribədir çoxuna  
Fikri danışanların.*

\*\*\*

Bu möhtəşəm izdiham  
Bir xalq hərəkatıdır!  
Xalqın hakimiyyətə  
Son nifrət məqamıdır!  
*İnsan axır meydana,  
Hər dəqiqə çoxalır.  
Təşkilati baxımdan  
Komitə geri qalır.*

\*\*\*

Müstəqillik eşqini  
Ürəyində daşıyan  
Milləti meydanlara,  
Özü səslədi zaman.  
**Xudu Bəy** arzusunu  
Ötürsə də gənclərə,  
Müstəqillik aktına  
Yetişmədi son kərə.  
Təəssüf ki, bu günü,

Görə bilmədi Xudu!..  
İnsanlarla silahlar  
Yenə üz-üzə durdu.

*Ziya Bunyadovçular,  
Bütün müsavətçilər,  
Sağçılar və solçular,  
Hətta sadə xalqçılar .*  
Güc alaraq millətdən  
Bir araya gəldilər.  
Haqq yolunu seçdilər:  
**"Azad olaq!"** dedilər.  
Dünyaya bəyan edib  
Öz müstəqil dövlətin,  
Qarşısını aldılar  
Axıb gedən sərvətin.  
*Zaman çəkdi sınağa  
Gecə-gündüz milləti.  
Nəhayət ki, qan ilə  
Yudular məşəqqəti.*

\*\*\*

Əsgər silah əlində,  
Hər nəyi var belində.  
Xalqa meydan oxuyur,

Meydan özü nə gündə?  
Hər tərəfdən meydanı  
Diqqətdə saxlayırlar.  
Hər bir gələn insanı  
Yerində yoxlayırlar.

Yaranmış vəziyyəti  
Düşmən hər an izləyir.  
Görəsən, bu milləti  
Daha nələr gözləyir?  
Hər gələn sözün deyir,  
Kömək etmək istəyir.  
Necə dövlət qurmalı?  
-Hərə bir söz söyləyir.  
Bu meydanda adı çox  
Hallanan oğulların ,  
Zəhməti çox, sözü çox  
Bayraq qaldıranların.

\*\*\*

Hamı üçün əzizdir,  
Vicdanı da təmizdir.  
Özü **BAB**-ın rəhbəri,  
Milli liderimizdir!  
**Əbülfəz Elçibəyin**  
Üzü xalqın üzüdür.  
Arzusu saf diləyin,  
Azadlığın özüdür!  
Özü ucadan baxan  
Azadlığın rəmzidir.  
Harayıyla lal axan  
Sel-insan dənizidir.

*Araz kimi dərdi var  
Açılmayan səhərin:  
-Gözləri yolda qalıb  
Təbriz kimi şəhərin.  
Millət dilin unudur,  
Körpələrin dilində  
Analar borclu qalır  
Şəhriyarın önündə.  
Elçibəyin sözüdür  
Xalqa əsl ruh verən.  
Bilin, onun gözüdür  
Azadlığı düz görən.  
Saf su kimi saflığı,  
Bir ümmandır varlığı.  
Onun can istəyidir  
Bu xalqın Azadlığı!*

\*\*\*

*Xəlilin şeirləri-  
Tək "Otuz yeddi"ləri  
Bir şüara dönübdür:  
"Silahlan" dedikləri.*

\*\*\*

*İttifaqdan ayrılmaq,  
Dövlət qurub tanımaq,  
Deyirəm, hamı bilsin,  
Sizə asan gəlməsin.*

Azadlıq savaşında  
Düşmən ocaq başında.  
Kim buraxar köləsin,  
Atar yağlı tikəsin?!  
Amandır, yalvarıram,  
Sonda haraylayıram,  
Biganə qalmaq olmaz,  
Hamını çağırıram:  
Meydana tez yetişin!  
Şahmatdakı oyunun  
Son gedişi qalıbdır.  
Bir məni də eşidin!

\*\*\*

Belə asan saymayın  
Xalq qaldıran bayrağı,  
Əli yalın saxlayıb  
Bax bu qədər torpağı.  
Min oyunla düşmənə  
Damızdırıb dadını,  
Qara rəngli sərvətin  
Qoruyubdu adını.  
Əsas şimal tərəflə  
İşlədərək "dostluğu",  
Hər an ortaya çəkib  
Əvəzsiz qonşuluğu.

Öz neftini bu millət  
Gizli saxladı fəqət.  
Neçə ildir dözmüşük,  
Allah veribdi fürsət...

\*\*\*

*Mən oğul istəyirəm,  
Vəziyyəti düzəltsin!  
Heydər kimi oğullar,  
İndi köməyə gəlsin!*

\*\*\*

Rəqabətsiz bilinən,  
Rəqib kimi görünən,  
Millət kimi öyünən  
Azərbaycana gəlsin!  
Sirli dünyanı görən,  
Məntiqlə qala hörən,  
Xalqına ümid verən,  
Peşəkar olan gəlsin!  
Güclü gedişlər bilən,  
Acı baxışla gülən,  
Rəqibləri tam silən  
Bir Vətən oğlu gəlsin!  
Çəksin söz qılıncını,  
Sərkərdəlik eyləsin!  
Yolundan azanları  
Yaxşıca kötəkləsin!

Ön cəbhədə dayanıb,  
Qərarlar xəlbirləsin!  
Vətən tələb edərsə,  
Lap döyüşə səsləsin!

\*\*\*

*Var daxili dərdimiz,  
"Rüşvət" adlı müjdəmiz.  
Bu paydan uzaqlaşın,  
Baş tutsun niyyətimiz!  
Halal təməl üstündə  
Qurulsun dövlətimiz!  
Təmin olsun həyatda  
Azad gələcəyimiz!*

\*\*\*

Niyə çıxmayırsən səsini,  
Haralarda qalmısan?!  
Xalqın səni gözləyir,  
Nə vaxtı qayıdırsan?!  
İttifaq tam dağılır,  
Vətənin dar anıdır!  
Millət əlində çıraq,  
Ümid yeri canıdır!  
Nədir o *Moskvada*,  
Oturmusan orada?  
Bilirsənmi burada,  
Başsız qalıb *Bakı* da?



*Mişadan* tez uzaqlaş,  
Ondan bizə nə qardaş?!  
Ruslar özü marş çalır,  
Dağılır yavaş-yavaş.  
Qul olmaq yetər artıq,  
Çoxu zəncirlə qaçır!  
Zəncirləri qırmağa  
Hamı fürsət axtarır!  
Gündə yeni xəbərlər,  
Ölkədə çəkişmələr,  
Ermənilər qalxıbdı,  
Çətinləşib döngələr!  
Rusun qəlbinə girən  
Tülkü kimi baş qatır!  
Namusun əldən verən  
Qarabağa can atır!  
Millət Sizi səsləyir,  
Səsimizə səs verin!  
Vətən Sizi gözləyir,  
Azərbaycana gəlin!  
Çürüyübdü qandallar,  
Açılıbdı buxovlar!  
Bu savaşa ölkənin  
Azərbaycan xalqı var!  
\*\*\*

*Azadlıq meydanında  
Azadlıq aşıqləri  
"Azadlıq" ver, "Azadlıq!"  
Deyir bu kəlmələri...*

\*\*\*

**Bir gün azad yaşamaq  
Yüz illik ömrə dəyər!  
Kölə kimi qul olsaq,  
Min ömür hədəş gedər!..**

**V hissə  
MÜQƏDDƏS AND  
YERİMİZ**

Yanvar ayıdır, həməş  
Qar ələyir dünəndən.  
Neçə illər keçibdi  
O dəhşətli gecədən...  
Yenidən doğan səhər  
Şəfəq saçırdı hərdən.  
**Baba** donub qalmışdı,  
Baxırdı pəncərədən.  
Xatırlayaraq ötən  
Qanlı gecəni dünən,  
Elə bil yatmamışdı  
Axşamdan səhərəcən.  
Bayırda qar yağırdı,  
Yağdıqca çoxalırdı.  
Uşaqlar da sevinclə  
Qartopu oynayırdı.

\*\*\*

Hər il olduğu kimi,  
Yanvar faciəsini  
Yada salaraq baba,  
Səslədi nəvəsini.  
Asta tutub əlindən,  
Dedi:-Oğlum, gəl gedək,  
Uyuyan şəhidlərin  
Biz də keçək önündən.  
Bu gün "*Qanlı Yanvar*"ın  
Anım mərasimidir.  
Hamı ziyarət üçün  
Oradan keçməlidir.  
Hər il neçə min nəfər  
Əlində *qərənfillər*  
Yad eyləyir onları,  
Orda uyuyanları.

\*\*\*

*"Qanlı Yanvar" zamanı  
Axan şəhidlər qanı  
Hər damla bir qərənfil-  
Bürümüşdü hər yanı.*

\*\*\*

Bilirsənmi, ay oğul,  
Elə həmin o gündən  
Ad gününə aparmır  
Kimsə pay qərənfieldən.

Hər insan qərənfil  
Bir damla qan sanırdı.  
Hər məzarda qərənfil,  
Bir də şəhid yatırdı.

\*\*\*

Qərənfillər həmin gün  
Yağış kimi yağırdı.  
Bir vətəndaş bunları  
Bax belə ağlayırdı:  
Sol əlində qərənfil,  
Sanki layla çalırdı.  
Sağ əlində bir qələm,  
Dizi üstə yazırdı:

\*\*\*

*Yağdın damla-damla,  
sən yana-yana  
Canlı buludlardan  
al qərənfilim!  
Düzüldün xalıtək  
sən xiyabana-  
Hər biri bir damla,  
xal, qərənfilim!*

*Bir amal yolunda  
gedənlərimə,  
Əbədi yaşayan  
ölənlərimə,  
Bircə sən pay oldun  
Şəhidlərimə!..  
Nə ağ, nə də sarı,  
al qərənfilim.*

*Çatışmır imkanın  
çöldə bitəsən...  
Özün bir nazənin  
nazlı çiçəksən.  
İndi ayaq altda  
səpələnmişən-  
Ellərin göz yaşı,  
lal qərənfilim.*

*Sən ana əlində  
gedirsən hara,  
Rəngi al qırmızı,  
ey bəxti qara?!  
Ana sarıldığı  
soyuq məzara  
Sən ana laylası  
çal, qərənfilim!*

*Bizləri harayla  
Qələbələrə,  
Pay oldun burada  
əyilməzlərə.  
Bəzədiyin yerə-  
müqəddəs yerə  
Boylanıb bir nəzər  
sal, qərənfilim...*

\*\*\*

Gedək biz də gül alağ,  
***Ancaq al qərənfillər.***  
Orda yatan şəhidlər  
Yalnız onu sevirlər.

\*\*\*

Bir dəstə gül aldılar,  
Şəhərə yollandılar.  
İzdiham çox möhtəşəm,  
Axışırdı adamlar.  
Cərgədə məktəblilər,  
Bir yanda tələbələr,  
Əllərində qərənfil  
Bütün ali məktəblər...  
Əsgərlər, generallar,  
Əksər ali qurumlar;  
Ahıl nənə, babalar,  
Neçə saysız qonaqlar.  
Dövlətin rəhbərləri,  
Ölkə səfirlikləri,  
Qolunda çəlikləri,  
***Qarabağ əlilləri.***  
İnsanlar axışırdı  
Sel kimi ***Xiyabana:***  
Son anda qarışırdı  
Yaranan izdihama.

\*\*\*

**Baba-nəvə** gəldilər,  
Çatdılar Xiyabana.  
Sıralandı cərgələr,  
Düzüldülər yan-yana.  
Dəstə-dəstə keçdilər,  
Dualar söylədilər.  
Hər məzara qərənfil  
Qoyaraq baş əydilər.  
Neçə-neçə cavanlar,  
Üzü nurlu qocalar,  
Hətta **şagird Larisa**  
Yan-yana yatırdılar.  
Qara daşda simalar,  
Üstündə adları var.  
Bir Şəhidin yatdığı  
*Şəkilsiz məzar* da var.  
Azadlıq istəyənlər,  
Canın fəda edənlər  
Qərənfieldən pay alıb,  
Uyuyurdu **Şəhidlər.**

\*\*\*

**Tam ziyarət etdilər,**  
**Son məzara yetdilər.**  
**Elə bil danışır**  
**Daşlardakı şəkillər...**

\*\*\*

Abidəyə çatdılar,  
Bir anlıq dayandılar.  
Elə bu an **Xəzərdə**  
*Gəmilər fit çaldılar.*

Yanan **məşəl** burada  
Fasiləsiz yanırdı.  
Məşəlin yanmağında  
Hər şey xatırlanırdı.

\*\*\*

Bu abidə rəmzidir  
Şəhidlik sevənlərə.  
Təsəlli məkanıdır  
Şəhid yad edənlərə.

\*\*\*

*Bakıda bu Xiyaban  
Xatırlanır hər zaman.  
Bütün Bakı görsənir  
Şəhidlərin yanından...*

\*\*\*

**Rəhmətlik Ulu Öndər**  
Qonaqları gətirər,  
Həm ziyarət edərdi,  
Həm də sözün deyərdi.  
Göstərərdi xalqının  
Günahsız qurbanların.  
Anladardı bir daha  
Azadlığın yolların.  
*Səfirlər bu arada  
Sırayla düzülərdi.  
Hamı bir-bir Babaya  
Baş sağlığı verərdi.*

\*\*\*



Bil ki, **Heydər babanın**  
Tarixdə öz yeri var.  
Onun haqq əməlləri  
Qaldı bizə yadigar.

\*\*\*

***Qanı axıdılanlar,  
Şəhid yatan bu dağın-  
Özləri boyadılar***

***Azərbaycan bayrağın!***

Bir tarix yaratdılar,  
Yazdılar bu daşlara.  
Azad bir yol açdılar  
Yerində qalanlara.

\*\*\*

Nəvə tutub babanın  
Titrəyən əllərindən,  
Bildirdi geniş danış  
Qırğını tam əzəldən.  
Bu sözləri eşidən  
Baba sıxıldı həməən.  
Danışmağa başladı  
O dəhşətli gecədən.

\*\*\*

***Deyirlər ki, şəhidlik  
Əl çatmayan zirvədir!  
Torpaq -onun uğrunda  
Ölən varsa, Vətəndir!***

## VI hissə QANLI YANVAR

O gecə hamı gördü  
Qanla dolu meydanı.  
Orda olan insanlar  
Unutmayı o anı.  
O dəhşətli tankların,  
Zirehli maşınların  
Qarşısına çıxdılar,  
Küçələrdə qalanlar.  
Əli yalın insanlar,  
Dalanlarda olanlar,  
Əllərin qızdırmağa  
Ocaq da yandırdılar.  
Xalq etiraz edirdi,  
Fikrini bildirirdi.  
Xalqın azadlıq səsi  
*Rusa* sərf eləmirdi.  
*Ruslar* deyirdi, ancaq  
Qırılsa da bütün xalq,  
Bu torpaq yağlı tikə-  
Azadlıq olmayacaq.  
Neçə yüz min xüsusi  
Qoşun da gətirdilər.  
Hətta dəniz tərəfdən  
Şəhərə yeritdilər.

Küçələri tutdular,  
Yolları bağladılar.  
Şəhəri hər tərəfdən  
Tam dövrəyə aldılar.  
Şəhər düşmən əliylə  
Qərq oldu qaranlığa.  
İnsanlar başladılar  
Küçələrə axmağa.  
Donduruldu mətbuat,  
Səpələndi camaat.  
Yaşandı küçələrdə  
Təşviş dolu bir həyat.  
Mətbəələr tutuldu,  
Qəzet çapı dayandı.  
Radio kanalları  
Qara günə boyandı.  
Studyanı tutdular,  
Yayımı saxladılar.  
Cəsuslar hiylə qurub  
Blokun partlatdılar.

\*\*\*

Azadlıq istəyənlər  
Bir araya gəldilər.  
*"Azadlıq" radiosun*  
Ümid yeri seçdilər.

Çoxu ocaq başında,  
Radio yanlarında,  
Xəbər başlayan kimi  
Cəm olurdu bir anda.  
Əllərini qaldırıb  
Əl-ələ tuturdular.  
Sakit qulaq asaraq  
Məlumat alırdılar.  
Bəstəkarın nəğməsi,  
Uverturanın səsi,  
**"Koroğlu"**nun nərəsi,  
Haray səsiydi səsi!

\*\*\*

**Üzeyir bəy bu qədər  
Bəsləyib gözəl əsər!  
Mənim üçün o andan  
"Koroğlu" dur şah əsər!  
Sanki doğurdu günəş  
Çalınanda bu əsər!  
Bu səsdən yetişirdi  
Vətən üçün Şəhidlər!**

\*\*\*

Mən canlı şahidiyəm  
O müdhiş gecələrin.  
Bu bir sınaq anıydı  
Şəhidlik sevənlərin.

**"Azadlıq" radiosunu  
Nə varsa şərh edirdi.  
Mirzə Xəzər dünyaya  
Tez-tez xəbər verirdi.  
Heç kim inanmırdı ki,  
Qoşun hücum edəcək.  
Dövlət öz vətəndaşın  
Avtomatla biçəcək.**

\*\*\*

**Xalq geri çəkilmədi,  
Getmədi heç bir yana.  
"Vətən!", "torpaq!" deyərək  
Qıydılar şirin cana.**

\*\*\*

**Təpədən dırnağacan  
Silahlanmış dəstələr  
Silahsız insanları  
Bir anda öldürdülər.  
Qoca, cavan əzgilər,  
Çoxunu gizlətdilər.  
Qan içənlər cəsədin  
Hamısını vermədilər!**

\*\*\*

**Məktəbli -partasında,  
Alim -arabasında,  
Atəşlə susduruldu  
Çoxu -öz komasında.**

\*\*\*

Ağ bayraq ucalsa da,  
Məhəl qoyan olmadı!  
Haray-həşir qopsa da,  
Ruslar buna baxmadı!  
Hamı qalmışdı darda,  
Yardım maşınları da,  
Yaralı daşınırdı  
Güllələr yağışında.  
Tanınmaz oldu şəhər-  
Küçələrdə cəsədlər!  
Hətta xəstəxanada  
İşıqı söndürdülər...  
Planı əvvəlcədən  
Hazırlamışdı düşmən.  
Nəzarətə almışdı  
Şəhəri hər tərəfdən.  
Hərbiçi generallar  
Məxfi plan cızdılar.  
Şəhərin mərkəzində  
Qərargah yaratdılar.  
İstədikləri yerdə  
Basqılar apardılar.  
Şəhərin cəllad kimi  
Ürəyini yardılar.

\*\*\*

*Allah, gör bu nə işdi,  
Bu nə bəla, gəlişdi?!  
Yetmiş il qardaş olan  
Simasını dəyişdi!*

\*\*\*

Əmr verdi *Qorbaçov*,  
Bakıya gəldi *Yazov*.  
Hərbi ləşdi vəziyyət,  
Təhqir olundu millət.  
Tapşırıqlar verildi,  
Yeni plan seçildi,  
Küçələrə zirehli  
Texnika yeridildi.  
Hər yanda qara xəbər,  
Hər küçədə cəsədlər...  
Millət donub qalmışdı,  
Başsız qalmışdı şəhər.

\*\*\*

Hamı kədər içində,  
Al qərənfil əlində.  
Meydana axışırdı  
Bakının kəndləri də.  
Ağır idi dərdimiz,  
Yox idi rəhbərimiz.  
Yükün altına girdi  
**Allahşükür -Şeyximiz.**

İş nə yerdə olduğun  
O, vaxtında anladı.  
Fikrini bəyan edib,  
Mövqeyini saxladı.  
**Şeyximiz Bakatini,**  
*Yazovu* da danladı.  
O qədər danladı ki,  
Deməyə söz qalmadı.  
Dedi: "Yazığım gəlir,  
Siz insan deyilsiniz!  
O böyük siyasətin  
Özünüz düşmənisiz!"  
***Böyük bir namə yazdı,***  
***Göndərdi Qorbaçova:***  
***"Bil ki, sən də İnşaallah,***  
***Gedəcəksən torpağa.***  
Günahsız şəhid qanı  
Bu millətin qanıdır!  
Bu tarixi cinayət  
Sənin ayağındadır!..  
***Bu namə, bir bəyanat,***  
***Xalqımın cavabıdır!***  
***Ey əli qanlı cəllad!***  
***Bəs vicdanın hardadır?!***  
\*\*\*



**Məlumdur niyyətiniz,  
Dünya bilir kimsiniz!  
Tək bizə yox, çoxuna  
Cəllad kəsilmisiniz!.."**

\*\*\*

Düşmən hey çalışırdı  
Şeyxi də aldatmağa.  
Ona imkan yaradıb  
Çəkirdilər qabağa.  
İslamçılıq sözünü  
Ataraq ortalığa  
İstədilər bu yolla  
Həqiqəti danmağa...  
Basqı, tutqu, həbslər-  
At oynatdı düşmənlər.  
Nə qədər işgəncələr-  
Xalq dözdü sona qədər.  
Çox çalışdı hiyləgər,  
Nələr etmədi, nələr?  
Yaralılar bir yana,  
Bəs bu qədər **Şəhidlər?!**  
-Şeyx rusun hiyləsini  
Əvvəlcədən bilirdi.  
Rədd edib təklifləri,  
Çox sərt cavab verirdi.

Kəskin nifrət, qəzəblə  
Şərt kəsdi düşmən ilə.  
Dedilər: -Şerti söylə!  
Dedi: -Budur məsələ:  
Qan tökən sizinkidir!  
Ölənlər bizimkidir!  
Cinayət sizinkidir!  
Şəhidlər bizimkidir!  
Bilirsiz nə gündəyik?!  
Biz matəm içindəyik!  
Günahsız şəhidləri  
Torpağa verməliyik!  
Sizlə budur şərtimiz:  
Ya çıxıb getməlisiz,  
Ya da dediklərimə  
Tam əməl etməlisiz!  
Bir dənə də əsgərin  
Bizə yaxın gəlməsin!  
Qırx gün matəm olacaq,  
Gözə də görünməsin!

\*\*\*

*-Elin din adamları,  
Ziyalı insanları  
Gəldi Şeyxin yanına,  
Dayaq oldular ona.*

Bu izdihamda nələr,  
Göz yaşları nə qədər!  
Milyonların əlində  
Ancaq al qərənfillər.  
Bu matəmin kədəri  
Bürümüşdü şəhəri.  
Yola salırdı hamı  
Günahsız Şəhidləri.  
Ağsaqqallar birlikdə  
**Dağüstü parka** gəldi.  
Hamı bir nəfər kimi  
Bax, bu yeri bəyəndi.  
Məzarlığa baxdılar,  
Birgə qərarlaşdılar.  
Hamı gəldi meydana,  
Bir yerə yığışdılar.  
Tabutlar gətirildi  
Azadlıq meydanına.  
Al qərənfil səpildi  
Hər Şəhidin yoluna.  
Düzüldü cənazələr  
Bir-birinin yanına.  
Dualar söylədilər  
Şəhidlərin ruhuna.

Şeyx özü də ağladı,  
Nitqi yarıda qaldı.  
Göz yaşları içində  
Fikrini tamamladı...

\*\*\*

**Qəlbi qana boyandı  
Torpağın da, daşın da.  
Şəhidlik bir zirvədir,  
Fərqi yoxdur yaşın da!**

\*\*\*

Kimsə deyən olmadı,  
Mənə dəymədi güllə.  
Çünki hamı dayandı,  
Üz-üzəydi ölümlə.  
Tabutlar qaldırıldı,  
Karvan yola salındı.  
Birbaşa cənazələr  
Bax, buraya daşındı.  
Azadlıq meydanından  
Dağüstü parka qədər.  
Bir kimsə ayrılmadan  
Gəldilər bura qədər...

\*\*\*

**Dəfn olundu Şəhidlər  
Bu gördüyün zirvədə.  
Şəhid yazan bu tarix  
Unudulmaz heç vədə.**

**Şəhidlər basdırıldı,  
Torpağa tapşırıldı.  
Şəhidlər Xiyabanı  
Burada yaradıldı.**

\*\*\*

**Qanlı Yanvar zamanı  
Axan şəhidlər qanı  
Azadlığa çıxardı  
O qan Azərbaycanı!..**

\*\*\*

**Epiloq**  
Neçə nəğmə yarandı  
Anaların dilində,  
Heykəllər sıralandı  
Heykəltəraş əlində!  
Çox şairlər yazdılar,  
Əsərlər yaratdılar,  
Hətta əsərlərinə  
Göz yaşı da qatdılar!  
O vaxtdan qərənfilə  
"Şəhid" adı verdilər.  
Elə becərdilər ki,  
Yanvar ayı dərdilər.  
İlin yanvar ayında,  
Fərqli naxış sayında  
Gül xalçalar toxundu,  
Hər Şəhidin yanında.

Qərənildən ilmələr,  
Hər ilmədə bax nələr...  
Bu qədər al qərənfil  
Hər yanı bəzədilər.  
İlk dəfə şəkil çəkən  
Ən balaca körpələr  
Albomunu açarkən  
Al qərənfil çəkdilər.

\*\*\*

Ey Şəhidim, yenə sən  
Bu gün ürəklərdəsən!  
Ötsə zaman, min illər,  
Hər vədə bizimləsən!  
Gah ölkə oldu al-qan,  
Bölünərkən üzüldün!  
Bəzən adın oldu can,  
Xiyabana düzüldün!

\*\*\*

**Torpağın oldu al-qan,  
Artdı məzar daşların!  
Sanki azad oldu can,  
Axdı sevinc yaşların!**

**Ey canlı Azərbaycan!  
Ey şanlı Azərbaycan!..**

**Son...**

### **Müəllifdən:**

Ey oxucum yəqin et,  
Tarixi sən yazmısan.  
Tarixin zor kökündə  
Oyunu yazmamısan.  
Müstəqil bu gedişdə  
Xalq şahidi olmusan.  
Yalan yoxdu bu işdə  
Bəlkə əl də atmısan.  
Əsər rəngli tabludur,  
Rəngləri tam qarışıq.  
Bu:-Azadlıq yoludur,  
Sonu da bir nur, işıq.  
Günahkarla, sərsəmi  
Zaman islah edəcək.  
Tək-tək mücahidləri  
Gənnət özü seçəcək.  
Hələ ki, məlum deyil,  
Zurnanı kim çalacaq.  
**Ən mükəmməl əsəri  
Zaman özü yazacaq.**

\*\*\*

Deyimlərdə siz bunu  
Hər an yaşadarsınız.  
Mən canlı şahidiyəm,  
Yazdım, oxuyasınız!..

\* \* \*

\* \* \*

**ƏDALƏT BƏDİRXANLI**

## **Proloq: (1-2) səhifə**

**I hissə:** 11.02.1974. **Azadlıq harayı** (2-6) səh.

**II hissə:** 19.04.1974. **Ana fəryadı** (6-14) səh.

**III hissə:** 30.11.1989. **Azadlığın carçısı** (15-18) səh.

**IV hissə:** 17.11.1993. **Parcalanmış Vətən** (18-40) səh.

**V hissə:** 09.01.2012. **Müqəddəs and yerimiz** (40-47) səh.

**VI hissə:** 10.07.2019. **Qanlı yanvar** (48-59) səh.

**Epiloq:** (59-60) səh.

**Müəllifdən:** (61) səh.

"**Azadlığa gedən yol**" poeması 13.01.2015 - 13.01.2016-cı il müddətində [DUNYAXEBER.COM](http://DUNYAXEBER.COM) saytında yerləşdirilən bu əsər 365-gün ərzində 30 min 500-dən artıq baxış sayını keçmişdir. Müəllif olaraq əsərə görə 07.01.2016-cı il tarixində AzKİVİHİ-nin qərarı ilə "**QIZIL QƏLƏM**" media mükafatı laureatı **DİPLOMU** ilə təltif edilmişəm.

"**Al qərənfilim**" şeiri 28.01.1990-cı ildə yazılmışdır. Bu şeir 15.01.1991-ci ildə ilk olaraq "**Elektron**" qəzetində çap olunmaqla Şəhidlərimizin il dönümü ərəfəsində xiyabanda ziyarətçilərə paylanmışdır. Növbəti dəfə "**Al qərənfilim**" şeiri 18.01.2018-ci ilə İctimai Padionun "**Həm söhbət**" verlişində mənimlə bərabər aparıcı şair-publisist **Kamil Məhərrəmli** tərəfindən səsləndirilmişdir.

"**Azadlığa gedən yol**" poeması **45-illik bir ömrün məhsulu** olmaqla bir neçə qəzet jurnal və almanaxlarda şap olunmuşdur. Şəhadətnamə **N-9675**.



# “YAZARLAR” JURNALI

Müəllif: Ədalət Bədirxanlı

Redaktor: Gülü.

Naşir: Zaur Ustac

Kitabın adı: “Azadlığa gedən yol” (*Poema*)

Kitab “Yazarlar”ın kompüter mərkəzində yığılıb.

Təşkilati dəstək: [www.ustac.az](http://www.ustac.az) (*Qeyri- kommersion*)

Üzqabığının müəllifi: Tuncay.

Kompüterdə yığıdı: Gülü.

Texniki redaktor: Tuncay.

Çapa imzalandı: 29. 01.2020.

*Kitab xeyriyyə məqsədi ilə nəşr olunur. Odur ki, heç bir kommersion marağı yoxdur və gəlir əldə olunması nəzərdə tutulmamışdır. E-kitab hazırlanıb elektron kitabxanalara yerləşdiriləcək.*

Müəllif hüquqları qanunlarla qorunur.



Sayı: E-kitab.

Qiyməti: Pulsuz.

Əlaqə: [zauryazar@mail.ru](mailto:zauryazar@mail.ru) (+994)777110575

F/b:[Zaur Ustac](https://www.facebook.com/ZaurUstac) .



Üzqabığının müəllifi: Tuncay Mustafayev.

“USTAC.AZ” FƏRDİ İNKİŞAF VƏ YARADICILIQ PORTALI

<<<<[XİDMƏTLƏR](#)>>>>

Təqdim edir: [Zaur Ustac](#)

[USTAC.AZ](#)

[WWW.YAZARLAR.AZ](#) VƏ [WWW.USTAC.AZ](#)